



**“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
yaşıllaşdırma üçün bitkilərin satın alınması məqsədilə müsabiqə elan edir.**

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Müsabiqədə iştirak haqqında müraciət (müəssisə rəhbərliyi tərəfindən);
- Müəssisənin nizamnaməsinin, vergi şəhadətnaməsinin (VÖEN) və reyestr çıxarışının **notarial təsdiq olunmuş forması** (mal, iş və ya xidmət ilə bağlı tələb olunan sertifikat, lisenziya və s.);
- Müsabiqə təklifi.

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (*imzalanmış və möhürlənmiş*) və adları qeyd olunmuş hüquqi sənədlər (*müsabiqə təklifi istisna olmaqla*) **04 avqust 2020-ci il** saat 17:00-dək, iştirak haqqında müraciəti və hüquqi sənədləri (*notarial təsdiq olunmuş*) qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən müsabiqə təklifləri (əsl) bağlı zərfdə **06 avqust 2020-ci il** saat 17:00-a qədər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yerləşdiyi ünvana (*Nəsimi rayonu, Ü.Hacıbəyov 140, AZ1010*) təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan **geri qaytarılacaqdır**.

II. Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı **07 avqust 2020-ci il** tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın I bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.

**Zərflərin açılışında iştirak etmək istəyən şəxslər barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərməlidir (şəxsiyyət vəsiqəsinin “scan”-ı) və iştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmalıdır.*

**Komissiyanın qərarı bildiriş məktubu olaraq bütün iştirakçılara göndərilir.*

Əlaqələndirici şəxs:


Nəsir Gözəlov - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi
Əlaqə nömrəsi: +994 12 599 00 03 (3702) , +99455 212 06 63
Elektron ünvan: nqozalov@portofbaku.com

Satın alınması nəzərdə tutulan mal (iş və ya xidmətlər) spesifikasiyası (təsviri) əlavə olunur.

**Dəniz Vağzalıının yaşıllaşdırılmasına dair
Texniki Tapşırıq**

No	Malın təsviri	Dibçəyin ölçüsü (en,uzunluq, hündürlük)	Ölçü vahidi	Miqdar
1	Sheflera ws Classico 43	42x39.5	ədəd	7
2	Areca ws Classico 43	43x43	ədəd	2
3	Ficus Benjamen ws Classico 43	43X43	ədəd	4
4	Pacira ws Classico 43	43X43	ədəd	3
5	Cararo ws Spacfilium	30x42.45x75	ədəd	20
6	Cubico ws Spacfilium	29.5x56.5x22.5	ədəd	5
7	Cubico ws Zamiaulcas	29.5x56.5x22.5	ədəd	5
8	Bitkilərə qulluq		xidmət	hər rüb üzrə
9	Torf		ədəd	tələbata uyğun
10	Çatdırılma		xidmət	

Dəniz Vağzalıının müdiri



Elnur Mustafayev